

MƏNFƏƏT VƏ ZƏRƏR HAQQINDA HESABAT

30.09.2017

(min manatla)

Mənfəət və zərər maddələri	İlin əvvəlindən hesabat tarixinədək, hesabat tarixi də daxil olmaqla	
1	2	
1. Faiz və gəlirlərin bu qəbildən olan növləri, cəmi	1	20456.20512
a) Kreditlər üzrə faizlər, cəmi	1a	19656.05835
a1) Mədən çıxarma sənayesi	1a1	0
a1.1) Xam neft, təbii qaz, daş kömür və digər yanacaq növlərinin hasilatı	1a1_1	
a1.2) Metal filizlərinin hasilatı	1a1_2	
a1.3) Mədənçıxarma sənayəsinin digər sahələri (karxana və s)	1a1_3	
a2) Emal sənayesi, cəmi	1a2	0
a2.1) İçki və tütün də daxil olmaqla qida məhsullarının istehsalı	1a2_1	
a2.2) Toxuculuq və tikiş sənayesi	1a2_2	
a2.3) Dəri emalı, dəridən məmulatlar və ayaqqabı istehsalı	1a2_3	
a2.4) Mebel, ağac məmulatlarının (pəncərə, qapı və s) istehsalı	1a2_4	
a2.5) Sellüloz- kağız istehsalı və poliqrafiya fəaliyyəti	1a2_5	
a2.6) Neft məhsullarının istehsalı	1a2_6	
a2.7) Kimya sənayesi	1a2_7	
a2.8) Rezin və plastmas məmulatların istehsalı	1a2_8	
a2.9) Digər qeyri - metal mineral məhsulların istehsalı	1a2_9	
a2.10) Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı	1a2_10	
a2.11) Maşın və avadanlıqların istehsalı	1a2_11	
a2.12) Elektrik maşınları və elektrik avadanlıqlarının istehsalı	1a2_12	
a2.13) Nəqliyyat vasitələri və avadanlıqlarının istehsalı	1a2_13	
a2.14) Emal sənayesinin digər sahələri	1a2_14	
a3) Elektrik enerjisi və Qazın istehsalı	1a3	
a4) Sənayenin digər sahələri	1a4	
a5) Kənd təsərrüfatı, cəmi	1a5	0
a5.1) Kənd təsərrüfatı, ovçuluq və bu sahədə xidmətlərin göstərilməsi	1a5_1	
a5.2) Meşə təsərrüfatı və bu sahədə xidmətlərin göstərilməsi	1a5_2	
a5.3) Balıqçılıq, balıq təsərrüfatı və bununla əlaqədar xidmətlər	1a5_3	
a5.4) Digərləri	1a5_4	
a6) Tikinti sahəsi, cəmi	1a6	0
a6.1) Yaşayış sahələrin tikintisi	1a6_1	
a6.2) Qeyri-yaşayış sahələrin tikintisi	1a6_2	
a6.3) Yol, körpü tikintisi	1a6_3	
a6.4) Digər tikintilər	1a6_4	
a7) Nəqliyyat, cəmi	1a7	18171.16872
a7.1) Quru yol nəqliyyatlarının fəaliyyəti	1a7_1	
a7.2) Su nəqliyyatının fəaliyyəti	1a7_2	
a7.3) Hava nəqliyyatı fəaliyyəti	1a7_3	18171.16872
a7.4) Köməkçi və əlavə nəqliyyat fəaliyyəti	1a7_4	
a7.5) Digərləri	1a7_5	
a8) İnformasiya və Rabitə	1a8	
a9) Ticarət sahəsinə kredit, cəmi	1a9	103.94091
a9.1) Tikinti materialları və santexnika malları üzrə ixtisaslaşan	1a9_1	
a9.2) Avtomobil ticarəti üzrə ixtisaslaşan	1a9_2	
a9.3) Elektrotexnika və məişət texnikası üzrə ixtisaslaşan	1a9_3	
a9.4) Yeyinti, geyim və gündəlik məişət malları üzrə ixtisaslaşan	1a9_4	
a9.5) Digərləri	1a9_5	103.94091
a10) Digər qeyri-istehsal və xidmət sahələri	1a10	351.78513
a11) İctimai Təşkilatlara	1a11	
a12) Mərkəzi idarəetmə orqanlarına və bələdiyyələrə verilmiş kreditlər	1a12	
a13) Şəxsi, ailəvi və sair məqsədlər üçün fiziki şəxslərə kreditlər, cəmi	1a13	1029.16359
a13.1) Yaşayış sahəsinin alınmasına	1a13_1	425.45855
a13.2) Yaşayış sahəsinin tikintisi və təmirinə	1a13_2	
a13.3) Avtomobil alınmasına	1a13_3	
a13.4) Məişət avadanlıqlarının alınmasına	1a13_4	

a13.5) Kredit kartları	1a13_5	161.61688
a13.6) Digər	1a13_6	442.08816
a14) Digər kreditlər	1a14	
b) banklara 7 gündən çox olan müddətə verilmiş kreditlər	1b	
c) digər maliyyə institutlarına kreditlər	1c	
d) banklararası bazarın qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla, 7 günədək olan kreditlər)	1d	
e) banklarda depozitlər	1e	
f) digər maliyyə institutlarında depozitlər (banklardan başqa)	1f	
g) REPO/əks REPO əməliyyatları üzrə	1g	
h) ödəniş müddətində saxlanılan qiymətli kağızlar üzrə	1h	
i) ticarət qiymətli kağızları üzrə	1i	
j) faizli nostro hesablar üzrə	1j	1.91594
k) digər faiz gəliri növləri	1k	798.23083
2. Faizlər və onlara bağlı xərclər, cəmi	2	8135.39811
a) depozitlər üzrə faizlər, cəmi	2a	3170.06742
a1) fiziki şəxslərin tələbli depozitlər	2a1	
a2) hüquqi şəxslərin tələbli depozitlər (bütün cari və çek hesabları daxil olmaqla)	2a2	
a3) fiziki şəxslərin müddətli depozitləri	2a3	3094.34308
a4) hüquqi şəxslərin müddətli depozitləri	2a4	75.72434
b) AMB-nin kreditləri	2b	496.04155
c) banklararası bazarın qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla, 7 günədək olan kreditlər)	2c	
d) banklardan 7 gündən çox olan müddətə alınmış kreditlər	2d	
e) beynəlxalq maliyyə institutlarından alınan borclar daxil olmaqla digər maliyyə institutlarının kreditləri	2e	92.54961
f) bankların depozitləri	2f	
g) digər maliyyə institutlarının depozitləri	2g	4376.73953
h) faizli loro hesablar üzrə	2h	
i) REPO/əks REPO əməliyyatları üzrə	2i	
j) mərkəzi idarəetmə orqanlarının depozitləri və kreditləri	2j	
k) bələdiyyələrin depozitləri və kreditləri	2k	
l) bank tərəfindən alınmış ipoteka kreditləri	2l	
m) bank tərəfindən buraxılmış subordinasiyalı və sair bu qəbildən olan borc öhdəlikləri	2m	
n) faizlərlə bağlı digər xərclər	2n	
3. Xalis faiz gəliri (zərəri) (sətir 1 çıx sətir 2)	3	12320.80701
4. Qeyri-faiz gəlirləri, cəmi	4	13226.94523
a) hesabların aparılması üzrə xidmətlərdən komisiyon gəliri	4a	6063.31493
b) məzənnə dəyişməsi daxil olmaqla, valyuta əməliyyatlarından xalis gəlir (itki), cəmi	4b	6625.93261
b1) xarici valyuta ticarəti üzrə gəlirlər (itkilər)	4b1	6886.40866
b2) xarici valyutada olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi üzrə gəlirlər (itkilər)	4b2	-260.47605
c) digər xidmət növlərindən komisiyon gəliri	4c	509.14017
d) qiymətli kağızların satışı üzrə gəlir (zərər)	4d	
e) təsərrüfat cəmiyyətlərdə iştirakdan və realizə edilən qiymətli kağızlara investisiyalardan gəlir, cəmi	4e	0
e1) icmallaşmamış törəmə təsərrüfat cəmiyyətlərində (50%+1 səs hüququ verən səhm və ya başqa formada törəməsidirsə) iştirakdan gəlir	4e1	
e2) icmallaşmamış digər təsərrüfat cəmiyyətlərində (50%-dən az) iştirakdan gəlir	4e2	
f) qiymətli kağızların yenidən qiymətləndirilməsi üzrə gəlirlər (zərər)	4f	
g) digər qeyri-faiz gəlir növləri	4g	28.55752
5. Qeyri-faiz xərcləri, cəmi	5	17546.84109
a) əmək haqqı və digər kompensasiya növləri, cəmi	5a	2744.86117
a1) əmək haqqı	5a1	2203.37692
a2) mükafatlar	5a2	47.617
a3) kompensasiya və müavinətlərin digər növləri	5a3	
a4) sosial təminat xərcləri	5a4	493.86725
a5) məşğulluq fonduna ayırmalar	5a5	

b) bank fəaliyyətində istifadə olunan əsas vəsaitlərlə bağlı xərclər, <i>cəmi</i>	5b	2693.93737
b1) icarə haqları	5b1	1462.16693
b2) köhnəlmə (amortizasiya)	5b2	413.63116
b3) əsas vəsaitlərin saxlanması üçün maddi-texniki təminat xərcləri	5b3	428.88915
b4) əsas vəsaitlərlə bağlı sair xərclər	5b4	389.25013
c) göstərilmiş xidmətlər üzrə haqq və komissiya xərcləri	5c	1564.09402
d) digər qeyri-faiz xərclərinin sair növləri	5d	10543.94853
6. Əməliyyat mənfəəti (zərəri) (sətir 3 üstəgəl sətir 4 çıx sətir 5)	6	8000.91115
7. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər), <i>cəmi</i>	7	1173.10517
a) kredit və depozit itkiləri üzrə ehtiyata ayırmalar	7a	-104.61518
b) investisiya və qiymətli kağızlar üzrə ehtiyata ayırmalar	7b	0
c) bank işində istifadə olunmayan əsas vəsaitlər üzrə ehtiyata ayırmalar	7c	
d) digər aktivlər üzrə ehtiyata ayırmalar	7d	-111.30076
e) balansdankənar aktivlər üzrə ehtiyata ayırmalar	7e	1389.02111
8. Vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək mənfəət (zərər) (sətir 6 çıx sətir 7)	8	6827.80598
9. Gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən gəlir (xırc), <i>cəmi</i>	9	0
a) daşınmaz əmlakın satışından gəlir (xərc)	9a	
b) sair gəlir (xərc)	9b	
10. Vergilər ödənilənədək mənfəət (zərər) (sətir 8 üstəgəl (çix) sətir 9)	10	6827.80598
11. Mənfəətdən vergilər	11	135.93008
12. Xalis mənfəət (zərər) (sətir 10 çıx sətir 11)	12	6691.8759
13. Elan olunmuş dividendlər, məbləğ	13	